

İmran Qasımov – 105

Görkəmli ictimai xadim, yazıçı, dramaturq İmran Qasımov ədəbiyyat, kino və teatrda iz qoymuş sənətkarlardan olub. Hələ 1940-cı ildə onun ilk ssenari əsasında "Yeni üfüq" bədii filmi çəkilib və sənətkar kimi yaradıcılıq üfüqlərinin geniş olduğu görünüb.

...Hər dəfə paytaxtın Nəsimi rayonunda Səməd Vurğun prospekti ilə kəsişən, Feyzulla Qasımov adlı küçənin paralel yerləşən İmran Qasımov küçəsindən keçəndə düşünürəm ki, nə yaxşı, bu ünvanda da onun adı ədəbi məsləkdaşları ilə yanaşdır. Təsadüfi deyil ki, 2018-ci ildə Prezident İlham Əliyevin sərəncamı ilə unudulmaz yazıçının 100 illik yubileyi geniş qeyd olunub.

İmran Haşim oğlu Qasımov Bakıda

şirdi, ancaq onların münasibətləri nazir-müavin münasibəti deyildi, çox yaxın, məhrəm dostluq əlaqəsi idi, ruhən yaxın insanların mənəvi yoldaşlığı idi. Atam onu nəvazişlə "İmrani" deyə çağırırdı. İmran da Rəsul Rza haqqında ən səmimi sözler deyib və yazdı. Gözümüz açandan İmran müəllimi evimizin əziz qonaqlarından biri kimi xatırlayıram, ləp uşaq yaşlılarında onu Minarə xanımla birlikdə atamın Buzovnadakı bağına gəldiyi ya-

İstedadlı yazıçı, nüfuzlu ictimai xadim

ziyalı ailəsində anadan olub. Ona Üzeyir Hacıbəyli, Hüseynqulu Sarabski, Celil Memmedquluzadə, Abbas Mirzə Şərifzadə, İsmayıllı Hidayətzadə kimi şəxsiyyətlərlə çiçin-ciçinə işləyərək Azərbaycanda müsələqəli teatrın yaranmasında, inkişafında böyük rol oynamış əmisinin adını veriblər. Nümunəvi həyat yolu, mehsuldar yaradıcılığı həmin adı layiqincə daşıya bildiyinə sübutdur. Əməkdar incəsənət xadimi (1960), Xalq yazıçısı (1979), Dövlət mükafatı laureatı (1980) fəxri adalarına layiq görürlüb.

Onu da vurğulayım ki, İmran Qasımovun Həsən Seyidbəyli ilə birgə yazdığı "Uzaq sahillərdə" romanı 22 dilə çevrilərək döñə-döñə nəşr edilib. Həmin roman əsasında Tofiq Tağızadənin çəkdiyi eyniadlı film də dünyada populyarlıq qazanıb (Nodar Şaşiqoğlunun yaratdığı Mixaylo – əfsanəvi partizan Mehdi Hüseynzadə vətənimizin hüdudlarından kənardan da sevilən kino qəhrəmanı olub).

Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsini və Moskvada Ali ssenari kurslarını bitirmiş İmran Qasımov həyatda pillə-pillə ucalaraq, Azərbaycan Nazirlər Soveti yanında Kinematoqrafiya nazirinin 1-ci müəvini, Yazıçılar İttifaqı idarə heyətinin 1-ci katibi vəzifələrində çalışıb. Unudulmaz yazıçı 20-dək roman, povest və hekayə kitabının müəllifidir. "Sən nə üçün yaşayırsın", "Dairəni genişləndirin", "İnsan məskən salır", "Xəzər üzərində şəfəq", "Ömrümüz qısadır" pyesləri tamaşaşa qoyulub. "İllər keçir" (1968), "Fransız qobeleni (Yol qeydləri)" (1970), "İtaliya mozaikası" (1972) və s. kitabları, necə deyərlər, əl-əl gəzib. Ssenari müəllifi olduğu "Onun böyük ürəyi", "Əsl dost", "Bizim küçə" və digər filmləri isə bu gün də maraqla baxılır.

Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anarın İmran Qasımovla bağlı özəl xatirələri var:

– İmran müəllim atamın ən yaxın dostlarından idi. Rəsul Rza əvvəlcə Kino işləri idarəsinin müdürü, sonra Azərbaycanın ilk kino naziri olarkən İmran Qasımov onun müavini vəzifəsində çalışıb.



dıma düşür. Müharibənin son illərində və müharibədən sonra Azərbaycana getirilmiş Amerika maşınları - üstüaçıq "Villis"lə gəlmişdilər bağımıza və sükan arxasında İmran müəllim özü oturmuşdu. Atam da o vaxt həm maşın, həm də motosiklet sürdü. Çimərlidə İmran müəllimin "Villis"də, atamın isə motosikletdə ölüsdüklərini xatırlayıram... O vaxt ən munis arzum böyüyüb motosiklet və maşın, özü də mütləq üstüaçıq "Villis" maşını sürmək idi.

Sonralar İmran müəllimlə daha ciddi ünsiyyətimiz oldu. O, zəngin məlumatlı, geniş erudit, həm də çox maraqlı müsahib idi. Söhbətlərindən doymaq olmurdu. İmran dünyasını dəyişəndən çox-çox illər sonra Türkiyədə rəhmətlik Çingiz Aytmatovla söhbətlərdə o, six-six mərhum yazıçımızı xatırlayıր, İmranla ünsiyyətin insanı zənginləşdirməsindən danışırı. Bilirəm ki, İmran Qasımovla Çingiz Aytmatov həm də tez-tez məktublaşıblar. Bu məktubları hər iki yazıçının arxivindən tapıb mətbuatda dərc etmək nəcib iş olardı.

İmran Qasımovun ssenari müəllifi olduğu filmlərdən biri "İnsan məskən salır" adlanır. Bu gün onun unudulmaz xatirəsi əbədi məskən saldığı ürəklərdə yaşayır.